

Azərbaycan Respublikası Təhsil Nazirliyi
14 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-ci il üçün istilik enerjisi (Oduncaq yanacağı) satın alınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

LOT- 1. Oduncaq yanacağıının alınması (doğranması, daşınması, çatdırılması)

Tender iştirakçılara təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Masallı şəhəri, H.Əliyev prospekti 34 ünvanından (əlaqələndirici şəxs: Ş.Ağayev, əlaqə telefonu: 070-220-56-00) əldə edə bilərlər.

Hesab: AZ 44AİB32051019446100201161

VÖEN: 6401411531

Təşkilat: Kapital Bankın Masallı Filialı

Kod: 210617

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ013600000000001944

SWIFT BIK Aİİ BAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dan arayış;
- İddiaçının son 1 ilədək fəaliyyəti haqqında vergi orqanlarında təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (Xarici dildə tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 15.03.2019-ci il saat 17:00-dək, tender təklifini və bank zəmanətini isə 27.03.2019-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifi 29.03.2019-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI